

Bildiriş

Statistik vahidlərin nəzərinə!

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq qərarları ilə aşağıdakı rəsmi statistika hesabatı formaları yenidən təsdiq edilmişdir:

1. "Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında" 1-istehsal (sənaye) №-li (illik);
2. "Tikintidə istifadə olunan texnoloji-mexaniki nəqliyyat vasitələri, qurğu və avadanlıqların sayı haqqında" 1-tikinti (nəqliyyat vasitələri) №-li forma (illik);
3. "Əsas kapitalla yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında" 12-investisiya №-li (aylıq);
4. "Əsas kapitalla yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında" 1-investisiya №-li (illik);
5. "Dəmir yolu nəqliyyatı ilə yükdaşıma qiymətləri haqqında" 12-qiymət (dəmir yolu) №-li (aylıq);
6. "Orta ixtisas təhsili haqqında" 1-orta ixtisas təhsili №-li (illik).

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq qərarları ilə aşağıdakı rəsmi statistika hesabatı formaları ləğv edilmişdir:

1. "Tikili və obyektlərin tikintisi haqqında" 2-əsaslı tikinti №-li (aylıq);
2. "İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və əsas kapitalla yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü" 12-investisiya №-li aylığa əlavə;
3. "İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və əsas kapitalla yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü" 1-investisiya №-li illiyə əlavə;
4. "Televiziya, radio və peyk rabitəsinin texniki vasitələri və yayımı haqqında" 51-№-li (rabitə) (illik);
5. "Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri haqqında" 1-şəhərlərarası rabitə №-li (illik).

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq qərarları ilə aşağıdakı rəsmi statistika hesabatı formalarından aktuallığını itirmiş göstəricilər çıxarılmış və tələbata uyğun yeni göstəricilər əlavə edilmişdir:

1. "Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında" 4-MKT №-li (rüblük);
2. "Əhalinin məşğulluğu haqqında" 12-məşğulluq №-li (aylıq);
3. "Əhalinin məşğulluğu haqqında" 4-məşğulluq №-li (rüblük);
4. "Bədən tərbiyəsi və idman haqqında" 1-idman №-li (illik);
5. "Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında" 1 №-li forma (Miqrasiya) (rüblük, illik);
6. "Dövlət qulluqçularının sayı və tərkibi haqqında" 3-əmək №-li (illik);
7. "18 yaşınadək şəxslərin əliliyi haqqında" 1U-TSEK №-li (illik);
8. "Humanitar yardımın paylanması haqqında" 1-HY №-li (rüblük);
9. "Aviasiya nəqliyyatının işi haqqında" 4-aviasiya №-li (rüblük);
10. "Dəniz nəqliyyatının işi haqqında" 4-dəniz №-li (rüblük);

11. "Dəmir yolu nəqliyyatının işi haqqında" 4-dəmir yolu №-li (rüblük);
12. "Dəmir yolu nəqliyyatının işinin əsas göstəriciləri haqqında" 1 №-li (dəmir yolu) (aylıq);
13. "Kənd təsərrüfatı məhsullarının satışı barədə" 21-satış №-li (illik);
14. "Təkrar xammalın (tullantıların) yaranması və istifadəsi haqqında" 14-təkrar xammal (tullantılar) №-li (illik);
15. "Qaz təchizatı müəssisəsinin energetikası haqqında" 4-energetika №-li (illik);
16. "Mehmanxanaların (hotellərin) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında" 12-mehmanxana №-li (aylıq);
17. "Reklam xidmətləri haqqında" 1-reklam №-li (illik);
18. "Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında" 12-ticarət №-li (aylıq);
19. "Malların anbarlarda saxlanması üzrə xidmətlərin qiymətləri haqqında" 12-qiymət (anbar xidmətləri) №-li (aylıq);
20. "Fərdi sahibkarların ticarət fəaliyyəti haqqında" 4-ticarət №-li (rüblük);
21. "Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması haqqında" 2-energetika №-li (yarımillik, illik);
22. "Dəniz limanlarının işi haqqında" 12-liman №-li (aylıq);
23. "Büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslərin maliyyə vəziyyəti, gəlirləri və xərcləri haqqında" 1-BT №-li (illik);
24. "Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında" 1-ticarət №-li (illik);
25. "Nəqliyyat dəhlizlərinin fəaliyyəti haqqında" 12-ND (nəqliyyat dəhlizləri) №-li (aylıq);
26. "Avtomobil nəqliyyatının işi haqqında" 4-avtomobil №-li (rüblük);
27. "Reklam sahəsində xidmətlərin qiymətləri haqqında" 12-qiymət (reklam) №-li (aylıq);
28. "Heyvandarlığın vəziyyəti haqqında" 24-kt №-li (aylıq);
29. "Sənaye məhsullarının istehsalçı qiymətləri, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materialların qiymətləri və sənaye xarakterli xidmətlərin qiymətləri haqqında" 12-qiymət (sənaye) №-li (aylıq);
30. "Narkoloji pozuntular və narkoloji xəstəliklərin kontingenti haqqında" 11 №-li (illik).

Rəsmi statistika hesabatı formalarında və Dövlət Statistika Komitəsi tərəfindən göstərilən “Təqdim ediləcək hesabatlar haqqında məlumat” elektron xidməti informasiya sistemində (link <https://www.azstat.gov.az/statLogin/>) baş vermiş dəyişikliklər öz əksini tapmışdır. Bununla yanaşı, həmin linkdə aidiyyəti sahə üzrə statistik vahidin kod və parolunu daxil etməklə hesablara dair məlumatı əldə etmək mümkündür.

Qeyd olunanları nəzərə alaraq, rəsmi statistika hesabatlarının müəyyən olunmuş vaxtda təqdim edilməsi Sizdən xahiş olunur.

Əlaqə üçün aidiyyəti telefon nömrələrini müvafiq informasiya sistemindən əldə edə bilərsiniz.